

Natavan Rasim qızı Baxşoliyeva<sup>5</sup>  
**MÜASİR AZƏRBAYCAN DİLİNDE QRAMMATİK SİNONİMLİYİN  
 KOMMUNİKATİV VƏ DİSKURSİV ASPEKLƏRİ**

Sinonimlik problemi ilə qərəb dilçiliyində H.Suit, O.Yespersen, Z.S.Harris, N.Xomski, U.L.Çeyf kimi görkəmli dilçi-alımlar məşğıl olmuşlar və bu problem bu və ya digər şəkildə onların əsərlərində öz əksini tapmışdır. Qrammatik sinonimlik yuxarıda adları sadalanan dilçilərin əsərlərində nəzəri şəkildə əsaslanmasa da, sonrakı tədqiqatlar üçün ön şərtlər hazırlamış və beləliklə, klassik qrammatikanın nümayəndələrinin "paralel fəaliyyət" və yuxarıda "ekvi-valentlər" adlandırılırları sintaktik sinonimliyi müəyyənləşdirməyə nail göstərən konstruksiyalar" və yuxarıda "ekvi-valentlər" adlandırılırları sintaktik sinonimliyi müəyyənləşdirməyə nail olmuşlar. Beləliklə, sintaktik konstruksiyaların ekvivalentliyin müəyyən xüsusiyyətlərinə malik olduğunu ilk dəfə klassik elmi qrammatikanın təsisicisi G.Suit irəli sürmüştür [6, s. 112]. Qrammatik sinonimlik terminini ilk dəfə dilçiliyə gatırın O.Yespersen olmuşdur. Görkəmli dilçi-alım qrammatik sinonimlik terminini dilçiliyə gatırıb, bu terminin mənasını aq ailməmiş və onun işlənmə mexanizmini müəyyənləşdirməmişdir. Qrammatik sinonimlik bir termin kimi rus dilçisi A.M.Peskovski tərəfindən dilçiliyə daxil edilmişdir.

Son zamanlar dilçiliyin müxtəlif səbəblərində pragmatikanın tədqiqinə maraq artmışdır. Müxtəlif dillərdə sintaksis, fonologiya və semantikanın tədqiqi dilçiləri belə dişlənməyə vadar etmişdir ki, bir çox də hadisələri sözün geniş mənasında yalnız kontekst daxilində öyrənilə bilər. Başqa sözlə, yalnız tədqiq edilən diskursdakı informasiya deyil, kommunikanların real gerçeklik haqqında olan bütün bilikləri kontekst daxilində tədqiq edilmişdir.

Pragmatik qaydaların formulu edilməsinin vacibliyi bir sıra dilçilərin diqqət mərkəzində olmuşdur. Belə ki, T.A.Van Deyk qeyd edir:

*"Bu pragmatik nəzəriyənin inkişafının program tələblərindən biridir. O, həmçinin belə bir fikir irəli sürmüsdür ki, pragmatik nəzəriyə kognitiv əsasə malikdir və konkret situasiya və diskursda nitq əklərinin müvafiqiyətlə fəaliyyət göstərməsi şərtlərini və müxtəlif konseptual sistemlər arasında əlaqələrin xarakterini izah etməlidir" [5, s. 29-34].*

Ç.Morris "pragmatika"nın işarənin onun interpretatoruna olan münasibətini öyrənən bir fənn olduğunu qeyd etmiş və "pragmatikanın qaydaları" adlandırılmış termini dilçiliyə gatırıbmışdır. "Pragmatik qaydalar" bir qayda olaraq, dil vahidlərinin vacib mənə kasb etməsi şərtlərini formulu etmək üçün müəyyənləşdirilir.

Müasir dilçiliyin tədqiqat obyektlərindən biri olan diskurs şəfahi və yazılı əlaqəli mənə hesab edilir. T.Givon əlaqəli kommunikasiyanın yaradılmasında və təfsirində qrammatikadan istifadənin rolunu tədqiq edən qeyd edir:

*"Kommunikasiya prosesində dildən istifadəni carilaşdırmaq üçün qrammatik vasitələrlə onların işləndikdəri diskursun konteksti arasında münasibətə diqqət yetirmək lazımdır. Başqa sözlə, qrammatikanın mənəndə pətələnməsinin müşahidə etmək lazımdır. Bu, diskursiv funksiyaları və onların qrammatika ilə əlaqəsini müəyyənləşdirməyə kömək edir".*

T.Givonun sözlərinə görə, real kommunikasiyada qrammatika mənələ birbaşa əlaqə yaratır, mənə yaranan və təfsir edən təsirin təsirinə təsir edir. Müəllif, qrammatikanı insanın əqli fəaliyyətinin təlimatı kimi nəzərdən keçirməyi töklif edir [3, s. 167].

Kommunikasiya – məlumat, diskurs, adətən propozisional olur, buna görə də, diskursun tematik koherəntliyi də çoxpropozisionaldır. Mənənin çoxpropozisional hissələrinin koherəntliyi ayrı-ayn elementlərin davamlılığını və təkrarlanması tələb edir. Tematik koherəntliyin ən vacib təkrarlanan elementləri aşağıdakılardır:

1. Referensial koherəntlik;
2. Temporal koherəntlik;
3. Məkan koherəntliyi;
4. Hadisələrin ardıcılığı;

Daimi və təkrarlanan elementləri olan koherənt diskurs elə təşkil edilir ki, informasiyanın dinleyici tərəfindən qəbul edilməsi asan olur.

Narrativ (naqdedən) diskurs da, koherənt diskurs kimi xətti və iyerarxik qu-ruluşa malikdir. Qeyd etmək lazımdır ki, temporal xətti quruluşa bütün əlaqəli mənə-lərdə rast gəlmək olur, lakin iyerarxik quruluşun istifadəsi diskursun janrına görə fərqlərin.

L.Q. Luzinanın fikrincə, diskursda zaman vahidiyi zaman zərflərinin ardıcıl işlədilməsi ilə həyata keçirilir [2, s. 104]. Bu funksiyada daha çox istifadə olunan cümlənin əvvəlində işlənən zaman zərfləridir və bu cümlələr çox vaxt abzasın əvvəlində işlənir. Beləliklə, müxtəlif zaman konstruksiyaları eyni zamanda mənəndə abzasın sərhəddini və növbəti abzası keçidi göstərərək mənənin koherəntliyini yara-dırlar.

T. Givon budaq cümlələrin baş cümləyə əsasən işlənmə yerlərində asılı olaraq müxtəlif semantik mənə ifadə etdiklərini qeyd edir [3, s. 190]. Belə ki, budaq cümlə baş cümləyə postpozitiv məqamda çıxış etdi, baş cümlənin semantik strukturuna daha çox integrasiya edir, lakin baş cümlələdən əvvəl göldükən isə, özündən əvvəlki diskursla əlaqəli olur.

Müasir Azərbaycan dilində qrammatik sinonimlərin kommunikativ-diskursiv aspektlərindən danışarkən, ilk növbədə qrammatik sinonimlərin pragmatik, diskursiv və linqvistik xüsusiyyətlərini qeyd etmək lazımdır. Beləliklə, Azərbaycan dilində sinonimik cərgənin fəaliyyətini nəzərdən keçirək. Bu cərgə, əsasən indiki, keçmiş, gələcək

zamanlar və qeyri-morfoloji vasitələrlə həyata keçirilir.

*Qarsıda sahiləri mesəli böyük bir çay var, cəbhə xətti o çay yaxasından keçir və zaman-zaman oradan gələn top gurlutuları gecələr dağlardan qar ucuqlarını çoxmərtəbələ nəriltiləri kimi xəttələr gecəni titrədib lərzəyə salı.*

*Və ana talasın, havा işqılanmamış o özünü cəbhə xəttinə yetirməlidir, körpəsinə çayın o tayına – azad tərpəga keçirməlidir, sinəsi üstündəki usaq həyatın yenidən ocaq istisi, gündüz işığı, günəş şüası ilə isindirməlidir.*

*Ana nəfəsinə dərmədən gedir, yuxur, qar içində bənbər qalır, çırşır, birtəhrə ayaga qaxar, amma nə qədər yol gedirsə, elə bil zaman da bu gəcə domub hərəkat eləmir, saniyələr yerində sayır, irəli getmir və qarlı çöllərin sonsuzluğunda bir qarış tükəniş olunması görürüm [7, s. 45-46].*

Yuxarıda qeyd edilmiş bu mənə parçası Ə.Məmmədxanlınnın "Buz heykəl" hekayəsində götürülmüşdür. Mənəndə hadisələr keçmiş zamanda cərəyan etsə də, feyllər indiki zamana xas olan -ur<sup>4</sup> şəkilcisi qəbul edərək işlənmişdir. Məlum olduğu kimi, keçmiş və gələcək zaman formalarının ifadə etdiyi məzmunun müəyyən-leşməsində meyar rolu oynayan indiki zaman Azərbaycan dili qrammatika kitabla-nında danişq anına təsadüf edən zaman kəsiyi kimi qeyd edilir. Dilin sisteminde -ur<sup>4</sup> şəkilcisinin malik olduğu potensial mənələrdən biri müxtəlif kontekstual şəraitdə reallaşaraq indiki zaman formasında başqa qrammatik formaların əsas mənasını ifadə etməyə imkan verir [1, s. 58].

İncə çələrləqlə fərqlənən indiki zaman forması bu mənəndə keçmiş zamanda baş vermiş hadisəni ifadə edir. İndiki zaman şəkilcisinin köməyi ilə keçmişdə icra edilən hərəkət sanki gözümüzün önündə canlanır. Qeyd etmək lazımdır ki, indiki zaman formasının bu mənəsi bir çox dünən dillərinə xasdır. Məsələn, ingilis dilində the Present Simple (indiki qeyri-müəyyən zaman forması) bu funksiyani icra edə bilir.

Pragmatik aspektlərənən mənəndə qeyri-müəyyən referensiya özünü bəzi zərflərin işlənməsində (zaman-zaman) göstərir. Hadisə yalnız danişana, yəni müəllifi bəlli olduğundan, introdiktiv referensiya zaif şəkildə da olsa, ifadə edilmişdir. Yuxarıda verilmiş mənən üç abzasdan ibarətdir. Onun birinci abzasında hadisənin baş verdiyi məkanın təsviri elə ətraflı verilmişdir ki, oxucu hadisənin baş verdiyi məkan, zaman haqqında aydın təsəvvürə sləd edir. Birinci abzasda baş verən hadisələr, daha canlı təsvir etmək üçün müəllif metaforik vasitələrdən (cəbhə xətti o çay yaxasından keçir, qar ucuqlarının çoxmərtəbələ nəriltiləri) da istifadə etmişdir. Narrativ diskursun bir nümunəsi kimi, bu mənə də xas olan xüsusiyyət koheziv vasitələrən istifadə edilərək diskurs əlaqəliliyinin təmin edilmişdir. Burada koherənt diskurs özündə bir neçə propozisiyanı, daha doğrusu, aşağıda sadalanan xüsusiyyətləri saxlamağa çalışır:

- a) eyni referent (topik);
- b) eyni zaman;
- c) eyni məkan;
- c) hadisələrin ardıcılığı.

Mənəndə cərəyan edən hadisələrin süjet xəttini köpəsinin düşmənin cəngindən qurtarmağa çalışan qohrəman ananın mübarizəsini təskil edir. Mənəndə feilin vacib şəklinin (o özünü cəbhə xəttinə yetirməlidir, körpəsinə çayın o tayına – azad tərpəga keçirməlidir, günəş şüası ilə isindirməlidir) oləvə mənəsi əmr şəklinin əsas mənasının sinonimi kimi işlənmişdir. Qeyd etmək lazımdır ki, bu hal müasir Azərbaycan dilində istər danişq, istərsə də bədii əslubda çox geniş şəkildə işlədilməkdədir.

Bəhlül bir gün Təbrizin küçələrində gəzərkən yolu bir qəssab dükanının qabağından düşür. Görür ki, diķında heyvan cəmədələrini qarmaglara keçirib ayıqlarından asıblar. Qarmağın birindən qoyun şaqşaqı, o birindən keçi, üçüncüsündən məsi buşu asıblar. Bəhlül bu vaxt bərkədən qəşqəshə çəkəb gülür. Qəssab, Bəhlulun gildiyünü görçən qaçır xəlifin yanına, xəbər verir ki, bəs qardaşın yanından keçəndə bərkədən gülüb. Xəlifə dəhal Bəhlulu çağırtdırib sorusur ki, eşitdiyimə gərə gülibəsən, bu doğrudurmu?

Bəhlul cavab verir:

*Doğrudur.*

*Xəlifə qəssabın xələtin verir, yola salır. Sonra Bəhlula deyir:*

*-Bəhlul, axın heç gilməzdin, mənə bu sirri aç görüm, sabəb nə olub ki, sən gülibəsən?*

*"Bəhlul Dananda ləftəfləri"ndən götürülmüş bu mənə narrativ diskursun bir nümunəsidir. Burada həm danişan, həm də dinləyən məlum olduğundan müəyyən-edici referensiyanın istifadə edilmişdir..*

Burada da koherənt diskurs özündə bir neçə propozisiyanı, daha doğrusu, aşağıda verilənləri saxlamağa çalışır:

- a) eyni referent (topik);
- b) eyni zaman;
- c) eyni məkan;
- c) hadisələrin ardıcılılığı.

Mənəndə təsvir edilən hadisələr eyni məkanda – Təbrizdə cərəyan edir. Ha-disələr keçmiş zaman kontekstində baş versə də, feyllərin sonuna indiki zamana xas olan -ur<sup>4</sup> şəkilcisi artırılmışdır. Burada -ur<sup>4</sup> şəkilcisi ilə dizişən feyllər keçmiş zamana qrammatik sinonimlik təskil edir. Cümlələr arasında mənətiqi ardıcılıq tam gözlənilmişdir.

Türk xalqları ədəbiyyatının incisi sayılan "Kitabi-Dədə Qorqud"-dan gətir-diymiz başqa bir nümunəni nəzərdən keçirək.

*Bağım çatladı, xan, danışsana, söyləsənə, hanı, hanı mənim balam? Qosa getdin, tək qayıtdın, xan, mənim*

<sup>5</sup> Azərbaycan Dillər Universiteti, natavanabbas@gmail.com

*bələm han?* [8].

Burada feilin sonuna artırılan *-di* keçmiş zaman şəkilcisinin olavaş mənəsi indiki zamanın əsas mənəsinə qrammatik sinonim münasibətindədir. Danışan müsahibinə “*Bağım çatladı, xan!*” deyə müraciət edir. Bağırı çatlayan şəxs dənmiş bilinməyindən, bu “*Bağım çatlıyır, xan!*” kimi anlaşılır.

Azərbaycan dilində qrammatik sinonimlikdən bəhs edərək İ. Məmmədov qeyd edir:

“*İndiki və galəcək zaman formallarının sintaktik planda reallaşan və ümumi zaman ifadə edən olavaş mənələri arasında inqə fərqli vərdür. Belə ki, -r<sup>2</sup> şəkilcisi ilə ifadə edilən ümumi zaman anlayışı manaca bütün zamanları əhatə etən də, feil indiki zaman kategoriyasının əlaməti ilə formalasdığı üçün keçmiş və galəcək zaman ümumi mözmdən, mətnlər bütövlükdə tanş olağandan sonra molub olur. Başqa sözlə, formal göstərici qabarığ şəkildə indiki zaman ifadə edərək, ümumi zaman əksinə zəiflədir. -ar<sup>2</sup> şəkilcisi isə əksinə, hərəkəti, hadisəni həm formal grammatic, həm de semantik cəhətdən galəcək zamanına aid etməklə, ümumi zaman anlayışını daha da ümumiləşdirir və qabarığ şəkildə nəzərə çarpdırır*” [1, s. 65].

*Atam onu təsdiqləyirək:*

“*Əlbəttə, həm buru, həm de vurdüğün pələngin dərisini saxlamalısan – dedi, - çünki dərilerin hər biri igidin tarixini bildirən qıyməlli xatırədir*” [9, s. 84].

Bu mətn parçasında isə feilin vacib şəklinin ikinci dərəcəli mənəsi galəcək zaman formasının ilkin mənəsinin sinonim kimi işlənmişdir. Azərbaycan dilində feilin vacib şəklinin qrammatik əlaməti galəcək zaman şəkilcisinin sinonim kimi işləndikdə, vaciblik mənəsi tam itir və galəcək zaman mənəsi kəsb edir.

Gələcək zamanın əsas qrammatik əlamətindən fərqli olaraq, vacib şəklinin göstəricisi olan *-mətə<sup>2</sup>* şəkilcisi vasitəsilə ifadə edilən galəcək zaman mənəsi müyyəyen hadisənin, hal və hərəkətin, galəcəkdə baş verməsini, yəmə yetirilməsini, subyekti iradəsində asılı olmayaq, yəni subyektiv səbəbə deyil, müyyəyen obyektiv səbəbə bağlı olduğunu ifadə edir. İ. Məmmədov qeyd edir:

“Müasir Azərbaycan dilində vacib şəkili vasitəsilə ifadə edilən galəcək zaman məzmununda hərəkətin icrasının gizli şəkildə səbəbləri da ifadə oluna bilir” [1, s. 80].

Bildiyimiz kimi, müasir Azərbaycan dilində feilin vacib şəkili yalnız sintetik (*-mətə/-məli* şəkilcisi) vasitə ilə düzəlir. Analitik forma (*gərək+ a/ə*) feilin arzu şəkildi, amma vaciblik mənəsi kəsb edir. “*Gərək + a/ə*” bir sira şivələrdə feilin vacib şəkili kimi işlənir. Müasir dilimizdə feilin vacib şəklinin analitik formaya malik olmasının tərixi əsası da vardır. Bildiyimiz kimi, tarixən dilimizdə feilin vacib şəkli həm analitik, həm də sintetik yolla düzələrək mövcud olmuşdur. Belə hesab edilir ki, müasir dilimizdə mövcud olan “*gərək + -a/-ə + şəxs sonluğu*” forması istər qurulmuş, istərsə da mənənə baxımdan “*-maq/-mək + gərək*” formasının ekvivalenti hesab edilir. Məsələn:

*Mərd dayanar, namard yaqar,  
Meydan gumbur-gumburları...*

*Dəlilərin meydan açar,  
Düşmən gumbur-gumburları ... (Koroğlu dastanı)*

*Dəlilərim, bu gün dava gürnidür,  
Müxənnət ölkəsi talarımaq gərək!  
Qoç igidər yarasının bəllidi,  
Şərbət tək qanını yalamayaq gərək! (Koroğlu dastanı).*

*Dağ döşündə hay olar,  
Dərd alındıñan vay olar.  
El bir yera yıqlısa,  
Gicü coğğun çay olar (Bayati).*

Bu nümunələr səbüt edir ki, qrammatik sinonimlik hadisəsi müasir dövrü-müzədə tədqiq edilməyinə baxmayaraq, bir dil hadisəsi kimi tarixən yaranmış və inki-şəf etmişdir. “Koroğlu” dastanında “*-maq/-mək + gərək*” sintaktik quruluş, feilin sonuna artırılan *-ar<sup>2</sup>* şəkilcisi bunu bir daha səbüt edir.

Daha bir mətn parçasını nəzərdən keçirək.

Həmin axşam mən “Komedi-Fransez”da tek deyildim. “Cəmi-cümələtəni Molyeri göstərirdilər”, amma çox böyük uğurla. İranın hökəndər qadın türkəndən gültilirdi: Rober Kemp, deyəsan, həzz alırdı; Pol Leoto bütün diqqətləri özünə cəlb etmisi. Biziñ höyrümüzdə aylasmış xənum öz orının qulagına piçildədi: “Zəng vurub Klemansse xalama deyəcəyim ki, Leotonu görmüşüm, o, buna çox sevinirəm.” Siz şimal tülküstürün xəz dərisinə bürünərək qabaq sıradə oturmışduñuz və mənim gözlərinin öntündə Müssə dövründəki bənzər “gözəl boyundakı qara hörük” yırğalanırdı. Fasılə vaxtı siz öz rəfiqərinə torəf ayılıb həvəslə soruşunuz: “Necə etməli ki, sevimli olasan?” Bu vaxt, öz növbəmdə, mən də sizin torəfə ayılımk və sizə Molyerin müasirlərindən birinin sözləri ilə cavab vermak istədim: “Başqalarının xoşuna gəlmək üçün onların iştirayına yatan və onları maşqul edən məsələlərdən danışmaq lazımdır; gərək əhamiyətlişsəyərlər barədə şübhələnlərinə əsas verməyəsan” [10, s. 47].

Bu parçada həmin axşam zərfi mətnin avvalında işlənərək həm həmin mətn ilə əvvəlki mətn arasında koheziv əlaqə yaratmış, həm də introdiktiv referensiya funksiyasında çıxış etmişdir. Mətn müəllif tərəfindən nəqə edilsə də, müəllif özü də orada baş verən hadisələrin işrakçısıdır. Mətn böyük olsa da, bir abzasdən ibarətdir. Mətndə

daxili cümlelər arasında əlaqəlilik yaratmaq üçün, müəllif zərflərdən istifadə etmişdir.

“Həmin axşam, fasılə vaxtı, bu vaxt” kimi zərflər təkər mətn daxili cümlelər arasında əlaqəlilik yaratır, onlar eyni zamanda mətnin baş verən hadisələrin ardıcılığını tənzimləyir. Mətndə “şimal tülküstürün xəz dərisinə bürünərək, gözəl boyundakı qara hörük” kimi metaforik vasitələrdən istifadə mətnədə adı çəkilən və mətnədəki hadisələrin bilavasitə istirakçısı olan personajları xarakterizə edir. Mətndə istifadə edilən “Necə etməli ki, sevimli olasan?” cümləsində feilin arzu şəklinin olavaş mənəsi gələcək zamanın əsas mənəsinin qrammatik sinonimini kimi işlənmişdir. Feilin vacib şəklinin sual cümləsində istirakı bu mənəni daha da güvvətləndirmişdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan dilində qrammatik sinonimlik hadisəsinə istər bedii ədəbiyyatda, şifahi xalq ədəbiyyatında, istərsə də dənmiş dilində çox rast gəlmək olar. Keçmiş zaman əvəzinə indiki zaman və ya galəcək zaman əvəzinə indiki zaman işlənilməsi habelə mürkkəb cümlə əvəzinə sintaktik konstruksiyaların işlənilməsi oxunun mətni və ya canlı dənmiş dilini dəha emosional və təsirli edir.

### Istifadə olunmuş ədəbiyyat

1. Məmmədov I. Azərbaycan dilində qrammatik sinonimlik (feil formalaları əsasında) / Bakı: ADU, 1985. 88 s.
  2. Ljuzina, J.L. Распределение информации в тексте (когнитивный и прагматистический аспекты). Москва: РАНИИОН, 1996. 139 с.
  3. Givón T. On understanding grammar. New York, Academic Press, 1979. 219 p.
  4. Grice H.P. Logic and conversation /New York: Syntax and Semantics, 1975. Vol.3. p.41-58.
  5. Levinson, S. Pragmatics. L.N.Y.: Cambridge Univ. Press, 1983. 216 p.
  6. Sweet H. A. A new English grammar. Logical and historical. Part 2. Oxford, Oxford University Press, 1955. 123 p.
- Bedii ədəbiyyat**
7. Əbülfəsən Ə. Hekayəl. Bakı: Uşaqgəncəs, 1954. 98 s.
  8. Kitabi Dada Qorqud. Bakı: Elm Nəşriyyatı, 1999. 166 s.
  9. Ordubadi M. Seçilmiş əsərləri. Bakı: Azəmət, 1985. 60 s.
  10. Galsworthy J. “Passers-By” second Interlude of A Modern Comedy/ (1927) reprinted in 1983. Moscow, Vissaya shkola, 1983, 172 p.

**Açar sözlər:** sinonimlik, qrammatik sinonimlik, praqmatika, kommunikasiya, diskurs, kommunikativ və diskursiv aspektlər

**Key words:** synonymy, grammatical synonymy, pragmatics, communication, discourse, communicative and discursive aspects

**Ключевые слова:** синонимия, грамматическая синонимия, прагматика, коммуникация, дискурс, коммуникативные и дискурсивные аспекты

### Communicative and discursive aspects of grammatical synonymy in modern Azerbaijani language

#### Summary

The article is dedicated to communicative and discursive aspects of grammatical synonymy in modern Azerbaijani language. As in linguistics, the use of grammatical synonyms in the Azerbaijani language involved in the study depends on a number of pragmatic, discursive and linguistic factors.

Since most grammatical synonyms in a language obtain synonymity only within the context, their role in the communication process is undeniable. First, the grammatical synonyms form in the process of communication, and only then enter the language system.

In modern Azerbaijani language, grammatical synonyms also perform a number of discursive functions. Grammatical synonyms take an active part in the formation of inter-paragraph and inter-text connections and integrity within the text.

### Коммуникативные и дискурсивные аспекты грамматической синонимии в современном азербайджанском языке

#### Резюме

Статья посвящена коммуникативным и дискурсивным аспектам грамматической синонимии в современном азербайджанском языке. Как и в лингвистике, использование грамматических синонимов в исследуемом азербайджанском языке зависит от ряда прагматических, дискурсивных и лингвистических факторов.

Поскольку большинство грамматических синонимов в языке являются синонимами только в контексте, их роль в процессе коммуникации неоспорима. Сначала грамматические синонимы образуются в процессе общения, а только затем входят в языковую систему.

В современном азербайджанском языке грамматические синонимы также выполняют ряд дискурсивных функций. Грамматические синонимы принимают активное участие в формировании межзаглавных и межтекстовых связей и целостности внутри текста.

**E/rəhbər: f.ə.d., dos. L.M.Cəfərova**